


ISSN 2218-7588  
E-ISSN 2219-5513



**LANGUAGE AND LITERATURE  
ЯЗЫК И ЛИТЕРАТУРА  
DİL VƏ ƏDƏVİYYAT**

**BEYNƏLXALQ ELMİ – NƏZƏRİ  
JURNAL  
4(84)**

**Bakı - 2012**

## İsaxan İsaxanlı

### YESENİN POEZİYASINDA “İT HÜRÜSLƏRİ” VƏ ONLARIN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏLƏRİ HAQQINDA

Çətin ki dünyada heyvanları sevməyən insan tapılsın. Kim isə ev heyvanlarını, kim isə vəhşi heyvanları, kim isə də onlardan konkret olaraq bəzilərini sevir. Ev heyvanları arasında itin yeri issə xüsusi idir. Deyirlər ki, at və it ən etibarlı 2 heyvandır. Yəqin ki, bu heyvanlara olan sevgi də elə bununla əlaqədardır. Nə olursa-olsun, heyvanlara olan yaxşı münasibət müəyyən mənada insanların təbiətindən, onların rəhmlı, qayğıkeş, təmiz ürəklə olmasından xəbər verir. It haqqında müxtəlif hekayələr, nağıllar yazılmış, bu sədaqətlə və vəfəli heyvana çoxlu şeirlər həsr edilmişdir.

Yesenin poeziyasında heyvanlara məhəbbətin öz xüsusi yeri var. Maksim Qorki Yeseninin «Песнь о собаке» şeirini oxuyandan sonra demişdir: «*Serqey Yesenin insan doğulmaqdan daha çox təbiətin, müstəsna olaraq poeziya üçün, ucsuz-bucaqsız tarlaların kədərini, yer üzündəki hər bir canlıya məhəbbəti və insanın hər şeydən çox haqq etdiyi mərhəməti vəsf etmək üçün yaratdıqı bir orqandır*» (1, səh.9).

Meri Desti (Mary Desti) Aysedora Dunkan (Isadora Duncan) haqqında “Söylənməmiş tarix” adlı xatirə-memuarında Yesenini öz oxucularına təqdim edərkən yazar: “*Bu yaraşıqlı, xasiyyətcə müvazinətsiz, özünü saxlamağı bacarmayan 27 yaşlı oğlan kənddən çıxmışdı və təbii olaraq o, torpaqdan, tanıldığı sadə kəndlilərdən, aya hürən köpəkdən (şərqləndirmə bizimdər – İ.İsaxanlı), tarladakı kotandan və digər adı və sadə şeylərdən yazındı. Amma bütün bunlar haqqında o, böyük istedadla yazındı*” (2, səh.268).

Yesenin yaradılığında ev heyvanları – inək, at, it, pişik haqqında xeyli şeirlərə rast gəlirik. Amma itə olan sevgisi şairin yaradılığında xüsusi yer tutur. Onun «Собаке Качалова», «Песнь о собаке» «Сукин сын» kimi şeirləri birbaşa itə həsr edilmiş, digər çoxsaylı şeirlərində - «Улеглась моя бытая рана», «Никогда я не был на Босфоре», «Эх вы, сани! А кони, кони!», «Устал я жить в родном kraю», «Анна Снегина», «Гуляй поле» və digər əsərlərində it haqqında məqamlara rast gəlirik. Lakun heç də bu şeirlərin hamısında “it hürüsləri” vəsf edilmir. Bizi bu yazıda maraqlandıran isə məhz Yesenin poeziyasında “it hürüsləri” ilə bağlı məqamlarıdır. Şair, hətta şeirlərindən birində it hürüsləri altında dəfn olunduğunu xəyal edir:

Седые вербы у плетня

Нежнее головы наклоняя.

И необыкного меня

Под лай собачий похоронят (3, səh.140).

Misal gətirəcəyimiz şeirlərin əksəriyyətində sadəcə “it hürüşü” deyil, “aylı gecədə it hürüsləri” vəsf edilir. Ümumiyyətlə bu mənzərə Yeseninin ən çox sevdiyi mənzərələrdən biridir. Ömrünün axırına yaxın yazdığı «Русская зима» silsiləsinə daxil olan «Эх вы, сани! А кони, кони!» şeirlərində Yesenin, «Ни луны, ни собачьего лая» (“Nə ay var, nə də ki it hürüsləri”) deyə bu mənzərə üçün darixir (3, səh.277).

Onu da qeyd edək ki, “it hürüsləri” vəsf edilmiş şeirlərin heç də hamısı dilimizə tərcümə edilməyib. Məsələn, «Гуляй-поле» poeması və «Устал я жить в родном kraю» şeirlərinin Azərbaycan dilinə tərcümələri mövcud deyil. Odur ki, bu şeirlərdəki, “it hürüsləri” ilə bağlı məqamlar (uyğun olaraq: «Пегушье пенье, песий лай» və «Под лай собачий похоронят») təhlilimizdən kənarda qalacaq.

Beləliklə, Yeseninin “it hürüsləri” vəsf edilmiş və eyni zamanda Azərbaycan dilinə tərcümə olunmuş şeirlərinə diqqət yönəldəcəyik və bu baxımdan təhlilimizi aşağıdakı 4 şeir və 1 poemanın tərcümələri üzərində aparacaqıq.

#### «Собаке Качалова»

Bu şeir Azərbaycan dilinə iki müəllif – Əliağa Kürçaylı və Səyavuş Məmmədzadə tərəfindən tərcümə edilmişdir.

Şeirin birinci bəndi orijinalda belədir:

Дай, Джим, на счастье лапу мне,

Такую лапу не видал я сроду.

Давай с тобой полаем при луне

На тихую, бесшумную погоду.

Дай, Джим, на счастье лапу мне (3, səh.213).

#### Əliağa Kürçaylinin tərcüməsi:

Cim, yetər, əlini mənə ver görək.

Ömründə belə el görmədim, ay it,

Gel ay işığında səninlə hürək,

Hava da səssizdir, hava da sakit,

Cim, yetər, əlini mənə ver görək (4, səh.137).

#### Səyavuş Məmmədzadənin tərcüməsi

Ay Cim, bir bəri gel, əl ver, görüşək,

Bələ əl ömründə heç görməmişəm.

Gel, aylı gecədə qoşa hürüşək,

Dağılsın sükunət, səslənsin aləm.

Ay Cim, bir bəri gəl, əl ver, görüşək... (5)

Hər iki müəllifin tərcüməsində bəndin üçüncü misrasını («Давай с тобой полаем при луне») ayrılıqda uğurlu tərcümə hesab etmək olar: “Gəl ay işığında səninlə hürək” (Əliağa Kürçaylı), “Gəl, aylı gecədə qoşa hürüşək” (Səyavuş Məmmədzadə). Amma Səyavuş Məmmədzadənin tərcüməsində bir məqamı qeyd etmək istəyirəm. Bəndin 3-cü, 4-cü misralarına nəzər salaq:

Давай с тобой полаем при луне

На тихую, бесшумную погоду.

Tərcüməsi:

Gəl, aylı gecədə qoşa hürüşək,

Dağılsın sükunət, səslənsin aləm.

Buradakı ikinci misra heç yerinə düşmür. Əlbətdə, it hürəndə, təbii ki, mövcud səssizlik bir qədər pozulacaq. Amma tərcümədə bu fikrin xüsusi vurgulanması şeirin ruhuna uyğun deyil. Şair orijinalda “sükunəti dağıtməq, aləmi səsləndirmək” və beləliklə də o gözəl, möcüzə sakitliyi pozmaq üçün Cimlə birlikdə hürmək istəmir. Şairin fikri tərcüməçi tərəfindən yanlış duyulmuşdur. Əlavə olaraq onu da qeyd edək ki, orijinalın birinci misrasındaki «на счастье» ifadəsi tərcümələrin heç birində öz əksini tapmayıb.

### «Сүкин сын»

Şeir dilimizə bir müəllif – Eyvaz Borçalı tərəfindən tərcümə edilmişdir.

6-ci bənd:

Та собака давно околела,

Но в ту же масть, что с отливом в синь,

С лаем ливисто ошалелым

Меня встрел молодой ее сын (3, səh.208).

Tərcüməsi:

O it çıxdan ölüb, indi yerində

Qalib əvəzinə qəşəng balası.

Məni qarşılıyib sırtla hürəndə

Maviyə çalırdu gözün alası (6).

Tərcüməçi ümumilikdə, şeirin və konkret olaraq bu bəndin ruhunu tutu bilmış, demək olar ki, orijinaldakı mənəni dolğun şəkildə verə bilməşdir.

8-ci bənd:

Рад послушать я песню бытую,

Но не лай ты! Не лай! Не лай!

Хочешь, пес, я тебя поцелую

За пробужденный в сердце май? (3, səh.208)

Tərcüməsi:

Xoşdu bir də dadım köhnə hüzündən,

Hürmə it balası, hürmə boş yera;

Hürmə, yaxına gəl, öpüm üzündən

Könlümdə çağlayan bahara görə (6).

Bu bənddə də tərcüməçi, demək olar ki, ustalıq nümayiş etdirməyə müvəffəq olmuş, orijinalın ruhunu, şairin o andakı əhvali-ruhiyyəsini, türk döyüntülərini tərcüməyə həpdura bilməşdir. Yeganə olaraq onu qeyd etmək istəyirik ki, «песня бытая» ifadəsinin “köhnə hüzün” kimi verilməsi bir qədər şübhəlidir. Əslində «песня бытая» həm üzüntülü, həm də sevinc dolu xatirələr ola bilər. Orijinalın motivindən və ruhundan isə görünür ki, o mənzərə şaire onun məhz xoş, qayğısız uşaqlıq illərini xatırladır, onu xəyalən həmin illərə aparır. Görünür burada “hüzündən” ifadəsi üçüncü misradakı “üzündən” ifadəsinə qafiyə kimi verilmişdir. Bütün bunlara baxmayaraq bənd tərcümədə gözəl səslənir və heç şübhəsiz tərcümə uğurlu hesab edulməlidir.

### «Эх вы, сани! А кони, кони!»

Şeir dilimizə bir müəllif – Əliağa Kürçaylı tərəfindən tərcümə edilmişdir.

2-ci bənd orijinalda belədir:

Ни луны, ни собачьего лая

В далеке, в стороне, в пустыре.

Поддержись, моя жизнь удалая,

Я еще не на век постарел (3, səh.277).

Tərcüməsi:

Uzaqlarda, kənardarda, səhranın qucağında

Yoxdur bir it hürüşü, görünmeyir qəmər də.

Mənim cəsur həyatım, möhkəm dur bu çağında,

Yox, yox, qocalmamışam deyəsən o qədər də (4, səh.182).

Tərcümə ümumilikdə yaxşı hesab oluna bilər. Lakin qeyd etmək istəyirik ki, tərcümədə “ay” yerinə “qəmər” ifadəsinin işlənməsi ürəyə yatırır. Ümumiyyətlə, Yesenindən tərcümələrində Əliağa Kürçaylı “ay”la müqiyisədə çox

vaxt “qəmər” ә üstünlük vermişdir.

**«Никогда я не был на Босфоре»**

Şeiri dilimizə dörd müəllif - Əliağa Kürçaylı, Səyavuş Məmmədzadə, Günel Mövlud və Eyvaz Borçalı tərcümə etmişdir. Adı çəkilən şeirdə it hürüşü ilə bağlı bir bənd var – şeirin 4-cü bəndi. Indi həmin bəndin tərcümələrinin müqayisəli təhlil edəcəyik. Bənd orijinalda belədir:

У меня в душе звенит тальянка,  
При луне собачий слышу лай.  
Разве ты не хочешь, персиянка,  
Увидать далекий синий край? (3, səh.255).

**Əliağa Kürçaylinin tərcüməsi:**

Qəlbimdə səslənir şimal yelləri,  
Budur, it də hürür ay işığında.  
Məgər, a fars qızı, bizim elləri  
Görmək istəmirsən, söylə bir an da? (4, səh.105).

Bənddəki “У меня в душе звенит тальянка” misrasını tərcüməçi “Qəlbimdə səslənir şimal yelləri” kimi vermeklə, orijinaldakı konkret bir fikri – rus qəlbinin klassik “qarmon həsrətini” qeyri-müəyyən “şimal yelləri” həsrəti ilə əvəz etmişdir ki, bu da Yesenin dəsti-xəttinə yad bir elementdir. Qeyd edək ki, bu şeirin yedinci bənddə şair qarmon həsrətini yenidən dilə gətirəsə də (“Заглуши в душе тоску тальянки”), tərcüməçi yenə buna “məhəl qoymur” və misrani “Kədəri, qüssəni qov ürəyimdən” kimi tərcümə edərək fikri uğursuz şəkildə standartlaşdırır. Bənddəki «При луне собачий слышу лай» misrasının “Budur, it də hürür ay işığında” kimi tərcüməsini isə uğurlu tərcümə saymaq olar.

**Səyavuş Məmmədzadənin tərcüməsi**

Qəlbimdə qarmonun səsi közərir,  
Ayın işığında çimir çöl, çəmən.  
De, istəməzdinmi, Şərinqin gözəli,  
O mavi diyarı gedib görəsən? (7, səh.334).

Bənddəki “При луне собачий слышу лай” misrasının “Ayın işığında çimir çöl, çəmən” kimi tərcümə edilməsi heç cür nəinki tələbkar tədqiqatçını, hətta sadə oxucunu da razi sala bilməz. Müəllifin nə üçün “собака” sözünü heç vaxt “it” kimi tərcümə etməməsi suala çevrilir.

Burada qeyd etmək yerinə düşər ki, “Улеглась моя былая рана” şeirində uyğun bir beyti də tərcüməçi müəllifin prinsiplerinə deyil, öz prinsiplərinə sadıq qalaraq tərcümə etmişdir. Həmin beyti yada salaq:

Orijinalda:  
Мы в России девушек весенних  
На цепи не держим, как собак.

Tərcüməsi:  
Bizim Rusiyada əzəldən bəri  
Qız nədi, qafəsdə saxlamaq nədi?

Əgər bu halda tərcüməçinin “it” sözündən bilərkən imtina etməsini, müəyyən mənada, (Şərqi gözəlini itlə müqayisə etməmək mənasında) qəbul etmək mümkünürsə, “При луне собачий слышу лай” misrasının tərcüməsində bunu qəbul etmək qəti mümkün deyil. “При луне собачий слышу лай!”. Bu misraya bircə an qulaq verin. Misra dəhşətli dərəcədə mənalı və şairanə səslənir. İnsanın gözləri önungədə gözəl bir mənzərə canlanır: Sakit, aylı bir gecə və ay işığı altında it hürüşləri. Möcüzə bir gecə! Heç şübhəsiz, tərcüməçi bu məqamı olduğu kimi təsvir etməməklə xeyli uduzmuşdur.

**Günel Mövludun tərcüməsi**

*İndi ürəyimdə talyanka səsi,  
İt hürüşü gəlir qulaqlarına.  
Baxmaq istəmirsən, ey fars pərisi,  
Mavi vətənimin uzaqlarına? (8)*

Orijinalda ( «При луне собачий слышу лай») aylı bir gecədə eşidilən it hürüşlərindən söhbət getsə də, tərcümədə bu məqam verilməmiş, tərcüməçinin qulağına sadəcə olaraq it hürüşləri gəlir ki (“İt hürüşü gəlir qulaqlarına”), bu da orijinaldakı mənzərə ilə müqayisədə kifayət qədər zəif təsir bağışlayır.

**Eyvaz Borçalının tərcüməsi**

*Diddikcə içimi qarmon avazı,  
Hürüşür itlər də göydəki aya.  
Getmək istəməzmi, görən, Fars qızı  
Uzaq məkandakı mavi dünyaya?! (9, səh.10).*

Tərcüməçi «При луне собачий слышу лай» misrasını kifayət qədər şairanə ifadə etməyə nail olsa da (“Hürüşür itlər də göydəki aya”) birinci iki misra arasında lazımsız bir “şərti bağlılıq” (diddikcə-hürüşür) meydana gəlmişdir. Tərcümədəki “diddikcə” ifadəsi əvəzinə bir başqa ifadə (məsələn, “sizləyir”) işlənsə birinci iki misra

arasında daha uğurlu bir bağlılıq alındı:

*Sızlayır içimde qarmon avazı,  
Hürüşür itlər də göydəki aya.*

Bununla belə bəndin mövcud dörd tərcüməsi arasında Eyvaz Borçalının tərcüməsini daha uğurlu hesab edirik.

#### «Анна Снегина»

Poemanı Azərbaycan dilinə yalnız Əliağa Kürçaylı tərcümə etmişdir. Poemadan aşağıdakı parçaya diqqət yetirək:

Но вот и Криуша!

Три года

Не зрел я знакомых крыши.

Сиреневая погода

Сиренью обрызгала тиши.

Не слышно собачьего лая,

Здесь нечего, видно, стеречь (10, səh.168).

Тərcüməsi:

Bax, bu da Kriuşa...

Üç il olar ki,

Bu tanış damları görməmişəm mən.

Heyratlı ətrafi süzürəm, sanki

Səpilib hər yana təzə yasəmən.

Heç it hürüşü də eşidilməyir,

Eh, burda nə var ki, qorusun onlar? (4, səh.227).

Misal gətirdiyimiz bu hissəni və ümumilikdə poemanı Əliağa Kürçaylı ilhamla tərcümə etmiş, dilimizdə gözəl səslənən, şeiryyət dolu bir əsər yarada bilmüşdür. Amma qeyd edək ki, «Не слышно собачьего лая» misrasının tərcüməsində “heç” ifadəsinə önə çəkməyə ehtiyac yox idi və bu, hətta, orijinalın ritmini bir qədər pozur və “it hürüşlərinin eşidilməməsi” məsələsinin ikinci dərəcəli bir məsələ olduğunu göstərir, ona sanki “sövgəliş” bir ruh verir.

Beləliklə, Yesenin yaradıcılığında vəsf edilmiş “it hürüşləri” məqamları Azərbaycan dilinə dörd tərcüməçi – Əliağa Kürçaylı (4 məqam), Səyavuş Məmmədzadə (2 məqam), Eyvaz Borçalı (2 məqam) və Günel Mövlud (1 məqam) tərəfindən tərcümə edilmişdir. Yuxarıda apardığımız təhlil və müqayisələrə söykənərək belə nəticəyə gəlirik ki, adı çəkilən tərcüməçilər arasında bu məqamları dilimizə Eyvaz Borçalı daha şairənə çevirmiş, tərcümələrdə orijinalın ruhunu daha yaxşı tuta bilmüş, məzmununu daha dolğun ifadə etməyə müvəffəq olmuşdur.

#### Әdəbiyyat

- Горький М. Сергей Есенин. С.А.Есенин в воспоминаниях современников: В двух томах. Т-2. Москва, «Художественная литература», 1986.
- Айседора Дункан. «Моя жизнь. Моя Россия. Мой Есенин». Издательство политической литературы, Москва, 1992.
- Сергей Есенин. Полное собрание сочинений. В 7-ми томах. Главный редактор Ю.Л.Прокушев. Т.1. Москва, «Наука» – «Голос», 1995.
- Sergey Yesenin. Şerflər və poemalar (Tərcümə: Əliağa Kürçaylı). Bakı, "Azəməşir", 1975.
- “Әdəbiyyat və incasənət” qəzeti, 27 sentyabr, 1985.
- “Әdəbiyyat və incasənət” qəzeti, 6 oktyabr, 2006.
- Dünya uşaq ədəbiyyatı kitabxanası. Bakı, Gənclik, 1987.
- “Alma qəzeti”, 30 sentyabr, 2007.
- Sergey Yesenin. Fars havalari (Tərcümə: Eyvaz Borçalı). Bakı, "Adiloğlu", 2010.
- Сергей Есенин. Полное собрание сочинений. В 7-ми томах. Главный редактор Ю.Л.Прокушев. Т.3. Москва, «Наука» – «Голос», 1998.

#### Резюме

«Собачий лай» в поэзии Есенина и переводы данных фрагментов на азербайджанский язык

Статья посвящена связанным с собачим лаем моментам в поэзии Есенина и анализу их переводов на азербайджанский язык. Проанализированы переводы Алиаги Кюрчайлы, Сиявуша Мамедзаде, Гюнель Мовлуд, Эйваза Борчалы, проведены взаимные сопоставления.

#### Summary

**About “Dog Barks” in Yesenin’s Poetry and their Translation into Azerbaijani**

The article is dedicated to the nuances of “dog barkings” and to the analysis of their interpretations into Azerbaijani. It further involves the appropriate and comparative analyses of these translations performed by Aliaga Kurchayli, Saya-vush Mammadzadeh, Gunel Mevlut and Eyvaz Borchali.

**Açar sözlər:** Azərbaycan dilinə tərcümələr, Yesenin Azərbaycan dilində, Yesenin Bakıda, Rus poeziyasından tərcümələr.

**Ключевые слова:** Переводы на азербайджанский язык, Есенин на азербайджанском языке, Есенин в Баку, Переводы из русской поэзии.

**key words:** Translations into Azerbaijani, Yesenin in Azerbaijani Language, Yesenin in Baku, Translations from Russian Poetry